

8 NOYABR ZƏFƏR GÜNÜDÜR

Təhsil millətin gələcəyidir!

Heydər Əliyev



Azərbaycan
Respublikasının
Elm və Təhsil
Nazirliyinin
orqanı

AZƏRBAYCAN MÜƏLLİMİ

8 noyabr 2023-cü il №43 (9051) | www.muallim.edu.az muallim@edu.gov.az

9 Noyabr -Dövlət Bayrağı Günü ilə əlaqədar əvvəlki illərdə Bakı şəhərində, Tərtər rayonunda, Füzuli rayonunun Horadiz şəhərində və Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən yürüş bu il noyabrın 6-da Laçın şəhərində reallaşdırıldı.

Qədim şəhərin təhsil mərkəzi şöhrəti qaytarılır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanımına məktəbdə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkhana, akt və idman zalı, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə fut-

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

bol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb.

Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil

ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır. Şuşadakı 1 saylı orta məktəb bunun daha bir əyani təsdiqidir. Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsi Şuşanın bərpa səviyyəsi ilə uzlaşmaqla yanaşı, Böyük Qayıdış Proqramı

çərçivəsində şəhərə qayıdacaq şagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil almasına xidmət edəcək.

Qeyd edək ki, ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayır.

Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realni məktəb yerli əhalinin intellektual səviyyəsini, dünya-görüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verdi. Şuşada 1 saylı tam orta məktəbin inşası da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəbin inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.

“Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanışlıq

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanımına tarixi abidə barədə məlumat verildi.

Bildirildi ki, Şuşada müstəqil

qız məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa əhalisinin təşkil etdiyi “Xeyriyyə cəmiyyəti” tərəfindən təsis olunub. Dini etiqadından və mənsəyindən asılı olmayaraq, bütün qızlara burada təhsil almaq imkanı yaradılmışdı. Tədris planına rus dili, hesab, ana dilində oxuma, yazma, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix, ölkəşünaslıq daxil idi. Eyni zamanda, məktəbdə milli mahnlara öyrədilir, təbiət, tarix və

fizikadan dərs verilirdi. Məktəbdə təhsil ödənişli olsa da, kasıb ailələrin övladları təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə fransız və alman dilləri də tədris edilir, musiqi öyrədilirdi. Qızların rus dilində təhsilinə diqqət artırmaq və xərçin bir qismini xəzinədən ödəmək şərti ilə Şuşa qız məktəbi 1894-cü ildə Şuşa Marinski qız məktəbi adı ilə dördsinifli məktəbə çevrildi. Məktəb 120 şa-

girdlə fəaliyyətə başladı. Artıq 1895-1896-cı tədris ilində burada 147 qız təhsil alırdı. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaratmışdı. Şuşa Marinski qız məktəbi qadınların təhsili sahəsində, azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynayıb. 1894-cü ildə Şuşada iki şəxsi qız məktəbinin əsasında Müqəddəs Mariya qız məktəbi yaradılmış, bununla da azərbaycanlı qızların Avropa təhsilinə yolları açılmışdı.

Qeyd edildi ki, bina sovet dövründə internat məktəbi kimi də fəaliyyət göstərmiş. Gələcəkdə buranın dekorativ təbii sənət mərkəzi və mədəni sahələr üzrə inzibati bina kimi istifadə olunması planlaşdırılır.

Şuşa şəhərində peşə məktəbinin və kollecin binalarına baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində peşə məktəbinin və kollecin binalarına baxış keçiriblər.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanımına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, peşə məktəbi

və kollec Şuşanın tarixi Hamam-qabağı, Seyidli və Culfalar məhəllələrində yerləşir. Sovet dövründə həmin ərazidə keçmiş kənd təsərrüfatı texnikumu və onun yataqxanası yerləşirdi. Həmin ərazidə peşə məktəbi də tikilmişdi.

Prezident İlham Əliyev peşə məktəbinin və kollecin ərazisinə baxıb, tapşırıq və tövsiyələrini verib.

Laçında bayraq yürüşü

Səh.2

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz

Səh.3

Şuşa – böyük Zəfərin təntənəsi, milli qürurun simvolu

Səh.4

Əsgərə məktub

Səh.6

Laçında bayraq yürüşü

Budəfəki yürüş məsafəsi 3 kilometrə qədər idi. Elm və Təhsil Nazirliyinin Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən keçirdiyi, artıq ənənəvi hal olan "Bayraq yürüşü"nü deyirik. 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar əvvəlki illərdə Bakı şəhərində, Tərtər rayonunda, Füzuli rayonunun Horadiz şəhərində və Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən yürüş bu il noyabrın 6-da Laçın şəhərində reallaşdı. Əhvali-ruhiyyə, xüsusilə yüksək idi. Axı, "Bayraq yürüşü" bu il ilk dəfə olaraq işğaldan azad edilən, bir güllə atılmadan geri qaytarılan torpaqda olacaqdı...



Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə yürüş keçirdi

Bakıdan başlayan yürüş ruhu

Yürüş əhvalı Bakıdan yarırdı. Elm və Təhsil Nazirliyinin xeyli qonaqları vardı: sertifikatlaşdırma prosesinin fərqlənənləri, müəllimlikdə seçilənlər, şəhid ailələrinin nümayəndələri, müharibə iştirakçıları, qazilər, bir də jurnalistlər...

Bayrağımız bütün Qarabağda dalğalanır!

Yürüş 2 nömrəli məktəbdən başladı. Əvvəlcə, yürüş iştirakçıları - Elm və Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbiçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri məktəbin həyətinə toplaşmış qürur dolu hissələrini biri-birilə paylaşdılar.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov həyəcanını gizlətmədi. Laçına gələrkən yol boyu gördüklərinin təsiri altında qaldığı sözlərindən olduğu kimi, səsinəndə aydın hiss olunurdu: "Bakıdan Laçına gələrkən, bu torpaqlara diqqət yetirərkən kədərlənirdim ki, düşmənlər torpaqlarımızı darmadağın ediblər. Lakin buradakı quruculuq işlərini görəndə qürur hissi keçirdim. 30 ildən bəri arzumuz vardı ki, bu bayraq bütün Qarabağda dalğalansın. Bu gün bütün Qarabağda, o cümlədən Xankəndidə, Laçında üçrəngli bayrağımız dalğalanır. Burada indi bayrağımızın dalğalanması heç də asan olmayıb. Gələcək nəsillər bunu dərk etməli, bayrağı qorumaq lazımdır. Bu bayraq dalğalanırsa, şəhidlərimizin qanı bahasına olub. Ona görə onların ruhu qarşısında baş əyməliyik. Çalışmalıyıq ki, bundan sonra torpaqlarımızda sülh və əmin-amanlıq olsun. Bunda da təhsilin çox böyük rolu var. Çünki təhsil hər ölkənin gələcəyinin uğurlu təminatçısıdır. Uşaqlarımızı necə formalaşdıracağıqsa, gələcəyimizin onlardan asılı olacağını unutmamalıyıq. Gələcək inkişaf bu günkü uşaqlardan asılıdır. Əminəm ki, bu nəsil gələcək inkişafımızı uğurla təmin edəcək".

"Bu günün uzun müddət idi gözləyirdik"

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayo-

nunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çoxdan gözlənilən bir gün yaşadıqlarını, Zəfər Günü, ardınca Bayraq Günü Laçında qeyd etməyin qürurunu dilə gətirib: "İlk dəfə Laçında "Bayraq yürüşü" keçirilir. Bu günü uzun müddət idi gözləyirdik".

Laçındakı inkişafı qürurla anlayan M.Məmmədov 2023-cü ilin uğurlarını xüsusi vurğulayıb: "Laçında yeni keyfiyyətli binalarda yaşayırıq. Laçında müəssisələr fəaliyyətə başlayıb. Məktəblərdən uşaq səsi gəlir, bu yaxınlarda bağçalar da istifadəyə verəcək. Binalardan gündüzlər səslər, axşamlar işıq gəlir. Bu, o deməkdir ki, Laçın yaşayır, inkişaf edir. Gələcəkdə bu inkişaf daha böyük olacaq".

Şəhid anası: "Qarşıma bir məqsəd qoymuşam!"

Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova bu yürüşün Laçında keçirilməsinin rəmzi mənə daşdığını vurğulayıb: "Hərbiçi həyat yoldaşı kimi 17 il onların mübarizəsini görmüşəm. Arxayın ki, siz bizi qoruyursunuz. Mən sizin məşəqqətli həyatınıza şahidəm. Bayraq Günü Laçında keçirilməsi böyük bir hadisədir. Qarabağda şəhid, qazi olanların çoxu, sadəcə orta məktəbi bitirmişdi. Öziz müəllimlər, onların qəlbinə ilmə-ilmə vətən sevgisi qoya bilmisiniz".

Şəhid Əlihüseyn Məmmədovun anası, Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova da yolboyu keçirdiyi düşüncələri dilə gətirdi: "Şəhid anası olmaq çətin, onun qürurunu çiyinlərimdə daşımaq, şəhid balanın adına layiq olmaq lap çətin. Qarşıma bir məqsəd qoymuşam. Şagirdlərimiz olan Azərbaycan övladlarını şəhidlərimizin canı bahasına aldıkları torpaqlara bağlı böyütməyə, vətənpərvər, tarixi köklərinə bağlı yetişdirməyə çalışacağam".

Məktəblilər bayraq üçün yürüdülər

Sonra məktəblilər "Bu gözəl vətəndir" mahnısını ifa ediblər. 200-dən çox yürüş iştirakçısı məktəbdən Laçındakı Seyrəngahə doğru start götürdü. Xorla "Ay Laçın"



mahnısını ifa edən yürüşçüləri məktəbin həyətinə musiqi müşayiət etsə də, yol boyu ifa musiqisiz davam etdi. "Ay Laçın" mahnısını marşlar, şüarlar əvəz etdi.

Yürüş iştirakçısı İpək Təhməzova VI sinif şagirdidir: "Mahnı hazırlamışdıq. Hazırlayarkən də, bu gün oxuyarkən də qürur hissi keçirdim. Çox arzulayırdım ki, bir gün ailəmin dilindən düşməyən Laçını mən də görürəm. Zəfər bayramımızı burada qeyd etməyin qürurunu yaşayırıram".

Röya Nəsimzadə VI sinif şagirdidir: "Bu gün çox xoşbəxtəm, belə təntənəli gündə iştirak edirəm, atamın, anamın oxuduğu məktəbdə təhsil alıram. VIII köçdə gəlmişəm, evimiz əvvəlkindən daha gözəl, daha rahatdır, çünki Laçındadır!"

Rüxsarə Nəsimzadə Laçın şəhər 2 nömrəli tam orta məktəbin təşkilatı işlər üzrə direktor müavindir. O, doğma şəhərində qonaq qarşılamağın sevincini yaşayır: "Bayramımızı, Zəfər Günü Laçında qeyd etməyin xoşbəxtliyini heç bir sözlə ifadə edə bilmərəm. Qonaqlarımızı Laçında qarşılamadan qürur duyuram. Hamımız xoş gəlmisiniz".

Arzu Əliyeva X sinifdə oxuyur. Laçına may ayında köçüblər və bu gün burada olmağı ilə fəxr edir: "Yürüşdə hərbi geyimdə, əsgərlərimizin ardında irəliləmək tamamilə fərqli hissidir. Əslində, biz bir musiqi nömrəsi hazırlamışdıq.

Bu mənim hazırladığım rəqs üçün səhnə geyimim idi. Amma həm də bu günün geyimi oldu. Bu gün bu geyimdə olmaq da tamamilə fərqli hissidir".

Turan Elxanlı VII sinifdə oxuyur: "İlk dəfə yürüşdə iştirak edirəm. Ermənilər içib Şuşada yallı gedəndə necə bizim ürəyimiz partlayırdı, indi onların ürəyini partlatmaqdan həzz alıram. Bu gün ən çox ona sevinirəm ki, haqq-ədalət öz yerini tapdı".

"Ən böyük millət bizim millət" deyə dostları ilə şüar səsləndirən balaca məktəbli V sinif şagirdi Emin Əkbərovdur: "Bu fikir mənim fikrimdir. Çünki həqiqətən ən böyük millət bizim millətdir. Çünki bizim əsgərlərimiz güclüdür. Onlar olmasa, biz bu torpaqlara qayıda bilməzdik".

Şagirdlərin dilində bir də "Qarabağ bizimdir, bizim qalacaq" şüarı var. Nurxan Məhərrəmli III sinif şagirdidir. İyul ayında Laçındadır deyir: "Şadam ki, vətənimizə qovuşmuşuq".

Yürüş iştirakçısı Aydan Xıdırova Laçın sakinidir: "İyul ayında Laçındaydıq. Qürur duyuruq ki, Zəfər Günü müzəffər öz şəhərimizdə qeyd edirik. İllərlə duyduğumuz Laçın həsrətinə elə bil məhz bu gün burada son qoyduq. Laçında olmağın qürurunu ürək-döşümü bu gün hiss etdik. Burada hər an gözlerim dolur, qəhərlənirəm. Şəhidlərimizin ruhu şad olsun".

Yürüş məqsədinə çatdı!

Bu gün Zəfər Günü, sabah Bayraq Günüdür. Yürüş məhz bu tarixi günlərə həsr olundu. İştirakçıları Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və bayrağımızın daşdığı milli-mənəvi dəyərləri, vətənpərvərlik hisslərinin yetişməkdə olan nəslin iliyinə qədər hopdurmaq, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaq məqsədilə yola çıxdılar. Yürüş öz məqsədinə çatdı. Bunu yürüş iştirakçıların, sadəcə əhvali-ruhiyyəsi ilə ölçmədik. Bu, böyük bayrağı qürurla daşıyan, hər addımında Zəfər yolunda baş qoymağa hazır olduğu görünən əsgərlərin arxasınca həvəslə gələn məktəblilərin dabanlarını döyə-döyə addımlarını əsgərlərin addımlarına uyğunlaşdırmaq cəhdindən, çöhrələrində hərbi zəhmət yaratmalarından, dillərindəki marş sözlərindən, səsləndirdikləri şüarlardan, əyiləndikləri hərbi geyimlərdən, səslərindəki "Mən də qalibəm!" əzmindən də görmək olardı.

Ruhiyyə DAŞSALAHLI
Bakı-Laçın-Bakı

Sinifdə də, səngərdə də qəhrəman müəllimlərimiz

Hər biri son dərsinə girdi, bu dərsin məkanı sinif deyildi amma. Son dərs kiçik məktəblilər üçün də qurulmamışdı. Əsrlərdir düşməne çevrilən coğrafi qonşular üçün olan son dərsləri yaxşı yadda qalsın, sözlərini təbəşirlə yox, qanla yazdılar, qara taxta lövhəyə yox, məhz onların sayəsində qara

səhifələrini al-əlvan bayram rənglərinə boyayan TARİXə qeyd etdilər... Üçrəngli bayrağı öz qanla-ryla vətən torpağına - Qarabağa çəkdi ŞƏHİD MÜƏLLİMLƏR

Böyüməkdə olan nəsli millətinin tarixi keçmişini ilə bəsləyəcəkdilər, olmadı. Əvəzində tarixin qürurlu səhifələrində qanla yazılan 5 hərfli söz, qürurdan dağa

dönən ürəklərə zirvə oldu hər biri! Şəhidlik zirvəsinin ŞƏHİD müəllimləri! Yeriniz cən-nət, ruhunuz şad olsun. Bəlkə müəllim kimi hədəflərinizə nail olmadınız, ancaq əmin olun ki, qıpqırmızı qanınızla yazılmağında iştirak etdiyiniz Zəfər tarixinin hər səhifəsində, hər sətrində SİZ olacaqsınız!

Qələmi silahla əvəz etdi

Əməliyyatların başlanması ilə əlindəki qələmi silahla əvəz edib. Əlindəki qələmlə son 30 illik tarixin üstündən qara bir xətt çəkib silahla yeni tarix yazmağa qərar verib. Budur, onun bu qərarının bəhrəsi - Zəfər Günü!

Rabil İsmayilov 1980-ci il fevralın 12-də Gəncə şəhərində anadan olub. 1987-1997-ci illərdə M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində "Tətbiqi riyaziyyat" üzrə ali təhsil, 2002-2003-cü illərdə isə Gəncə Dövlət Universitetində "Riyaziyyat" üzrə magistr dərəcəsi alıb. Oxuduğu



Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin müəllimi idi. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında 55 bal toplayaraq işə qəbul

olmuşdu.


Azərbaycan Ordusunun leytenantı olan Rabil İsmayilov ikinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Rabil İsmayilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid məktəb direktoru

Elvin İmaməliyev Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru idi, Şuşa şəhidlərindən oldu.

1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1995-2006-cı illərdə S.Əliyev adına Qırılı kənd tam orta məktəbində, 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetində (ADU) "Xarici dil müəllimliyi" (fransız dili) ixtisası üzrə təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən orta təhsil aldığı Ağstafa rayonunun Qırılı kənd



tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlayıb. 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqəsinə qatılıb və

yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbinə direktor təyin edilib. Rayonun ən gənc məktəb direktoru olaraq tanınıb, indi yüksək vəzifəli şəhid kimi bilinir.

İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elvin İmaməliyev qələbəyə çox az qalmış, noyabrın 9-da Şuşa uğrunda döyüşdə şəhid olub.

Şəhid Elvin İmaməliyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Müəllim idi, tələbə olacaqdı

Sabirabad rayonunun Qəzli kəndində doğulub böyüyüb, 2 bacının tək qardaşı, 3 bacıdan birinin nişanlısı, ata-anasının tək oğlu, onlarla şagirdin informatika müəllimi Elxan Rzayev. Qarabağlı kənd tam orta məktəbində müəllimliyə başlayalı cəmi 3 il olmuşdu.

2020-ci ildə ali məktəblərə keçirilən imtahanların nəticələrinə görə, Sumqayıt Dövlət Universitetinin tələbəsi adını qazanmışdı. "İnformasiya və kompüter



texnikası" ixtisası üzrə bakalavr səviyyəsində qiymətli təhsilə baş-

layacaqdı ki, Vətən müharibəsi başladı. Cəbrayıl istiqamətində gedən döyüşlərdə bir dəfə yaralanıb, amma müalicə alıb yenidən cəbhəyə qayıdıb. Noyabrın 1-də Qubadlı döyüşlərində aldığı növbəti yara ilə şəhidliyə yüksəlib.

Qəhrəman müəllim Elxan Rzayev ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Müəllimlikdən şəhidliyə ucaldı

Xalid Nəciyev 1992-ci il iyulun 3-də Saatlı şəhərində anadan olub. 1998-2009-cu illərdə Səməd Vurğun adına 1 nömrəli Saatlı şəhər tam orta məktəbdə orta, 2009-2013-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) "Tarix-coğrafiya" ixtisası üzrə bakalavr təhsil alıb. 2017-2018-ci illərdə tarix və coğrafiya müəllimi olub. 2017-ci ildən Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) Saatlı və Sabirabad üzrə ictimaiyyətə əlaqələr şöbəsində çalışıb.

Xalid Nəciyev 2013-2014-cü



illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli

həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun leytenantı Xalid Nəciyev 2020-ci il sentyabrın 27-dən İkinci Qarabağ müharibəsi iştirakçısı olub və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Nəciyev noyabrın 5-də ağır döyüşlər zamanı Səfiyan istiqamətində şəhid olub. Saatlı şəhərində dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Məktəbdən döyüş meydanına

Hər iki ünvan ona yaraşmış. Hər iki vəzifə onun adında birləşib vahidləşib. Bu iki vəzifəni birləşdirən onun vətənpərvərliyi, vətəne sevgisi olub. Bu da qəhrəman müəllim Revan Ömür oğlu Lətifovun hekayəsidir.

29 yaşlı təhsil işçisi Oğuz rayonunun Xaçmaz kəndində doğulub. Kənddəki V.İbrahimov adına tam orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Pedagoji Universitetində Təhsilin təşkili və idarə olunması ixtisasına yiyələnib. Naxçıvanda Tank əleyhinə batareyada hərbi xidmət keçdikdən sonra Ə.Abdul-



hüseyn adına Şirvan kənd tam orta məktəbində işə başlayıb, uşaqlarla məktəbdənkənər və siftdənkənər tərbiyə işi üzrə təşkilatçı vəzifəsində.

Vətən müharibəsi başlayan-da Sincan kənd tam orta məktəbində təşkilatçı müavin idi. Sentyabrın 29-da Vətən müharibəsində iştirak etmək üçün çağırış vəzifəsi alıb və məktəbi döyüş meydanına əvəz edib. Qısa döyüş yolu Şuşaya qədər gedib çıxıb. Şuşa uğrunda da döyüşüb və qəhrəmancasına şəhid olub.

Şəhadət xəbərini ailəsi noyabrın 16-da alıb və o, Xaçmaz kəndindəki "Şəhidlər xiyabanı"nda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Casur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidlik arzusu idi

23 il müəllim işləyəndən sonra döyüşçü kimi şəhid olmaq da varmış qədərində Lənkəran şəhərindəki S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbin müəllimi Ehtiram Hüseynlinin.

O, 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. Müəllimlik etdiyi məktəbdə oxuyub özü də. 1994-1998-ci illərdə N.Tusi adına Azərbaycan Pedagoji İnstitutunda ilkin hərbi və fiziki təlim fakültəsində təhsil alıb.

2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ müharibə-



sində tabor komandiri vəzifəsində döyüşlərə qatılıb. Cəbrayılın və Qubadlının azad olunmasında gedən döyüşlərdə savaşıb,

düşməne sarsıdıcı zərbələr endirib və xeyli sayda canlı qüvvəsini məhv edib. Oktyabrın 21-də Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid müəlliminin nəşi oktyabrın 24-də doğulduğu Lənkəran şəhərinə gətirilərək Kiçik bazar qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Masazırda müəllim, Şuşada şəhid oldu

Qoşqar Öməröv Kürdəmirde doğulub, Abşeron rayonunun Masazır kəndindəki ən müasir məktəblərdən birində, 5 nömrəli tam orta məktəbdə şagirdlərinə hesablama elmini öyrənməkdə bələdçilik edib. Sentyabrın axırına kimi o bir müəllim idi şagirdlərinin gözündə. Sonra müharibəyə çağırılıb və döyüş-döyüş Şuşanın Daşaltı kəndinə gedib çıxıb. Noyabrın 5-də şəhidlik zirvəsinə yüksələndək davam edən ömrü qısa olsa da, məqsədi böyük olan döyüş yolunu da məharətlə 26 illik ömrünə səgirdi.

2018-ci ildən müəllim idi. Müəllimlərin işə qəbulu müsabi-



qəsində 57 bal toplayaraq riyaziyyat müəllimi kimi sinif girmək hüququ əldə etmişdi. Azərbaycan Dövlət Pedagoji Universitetində bakalavr, Memarlıq və İnşaat Uni-

versitetində isə magistr olmuşdu. Doktorantura təhsili də olacaqdı.

Amma vətənin çağırışına qoşulub. Sentyabrın 27-dən Füzuli cəbhəsindən müharibəyə qatılıb, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kaşfiyyat bölüyünə daxil edilib. Bir sıra yüksəkliklərdə döyüşlərdə iştirak edib, noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə həlak olana qədər.

Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Tarix yazdı tarix müəllimi

Karyerasına müəllim kimi başlayıb ehtiyatda olan zabıt kimi davam edən və sinifdən səngərə uzanan yolunu şəhadətilə taclandıran daha bir qəhrəman müəllim Famil Əhmədzadədir.

O, 1997-ci ildə Dövlət İdarəçilik Akademiyasını qırmızı diplomla bitirib. Elə o vaxtdan İsmayılı rayon E.Məmmədov adına 3 nömrəli məktəb-liseyde tarix müəllimi idi. Fəaliyyətinin ilk günlərindən şagirdlərinin və müəllim kollektivinin rəğbətini qazanıb. Qısa zamanda rayonun tanınmış simasına çevirilib, rayon tədbirlərini idarə edib. Son



vəzifəsi Vətən müharibəsi kö-nüllüsü olub. 2020-ci ildə səfərbərlik elan olunanda bir çox könüllü kimi ehtiyatda olan baş leytenantın da müraciəti dəyə-

ləndirilib və Famil Əhmədzadə döyüşlərə cəlb edilib. Azərbaycan Ordusunun minlərlə könüllü döyüşçüsündən biri olaraq cəbhəyə yollanıb və orada da öz sözünü deyib. Oktyabr ayının 14-də Taliş və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı.

Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhiyə DAŞSALAHLI

8 NOYABR – ŞUŞA ŞƏHƏRİ GÜNÜ

Heydər ƏLİYEV, Ümummilli Lider

**Şuşasız Qarabağ,
Qarabağsız isə, ümumiyyətlə,
Azərbaycan yoxdur**

Şuşa bütün azərbaycanlılar üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir... Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur.

İlham ƏLİYEV, Ali Baş Komandan

**Xoşbəxt adamam ki,
ata vəsiyyətini
yerinə yetirdim**

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!

ŞUŞA böyük Zəfərin təntənəsi, milli qürurun simvolu

Bu gün Şuşa Şəhəri Günüdür. 28 il Ermənistan işğalında qalan, nəhayət, Azərbaycan ordusunun gücü ilə düşmənin pəncəsindən xilas edilən qədim, əzəmətli, füsunkar Şuşanın! Azadlıq tarixi ilə həm də Zəfər Günü'nü yaradan Şuşanın!

II Qarabağ müharibəsinin gedişində beynlərdə dolayan bir sual var idi: Şuşaya dair hərbi əməliyyat planı olacaqmı? Prezident İlham Əliyev ictimaiyyəti maraqlandıran bu həssas suala o zaman belə cavab vermişdi: "Şuşasız bizim işimiz yarımcıq olar".

Dövlət rəhbərinin bu fikri Azərbaycanın müharibədəki hədəflərinə dair ictimai rəydə xeyli konkretlik yaratdı. Tam aydın oldu ki, hərbi əməliyyatlar bir neçə rayonun geri alınmasını deyil, işğal edilmiş bütün torpaqların azadlığını, başqa sözlə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpasını nəzərdə tutur və Şuşa əməliyyatı bu müharibənin Olimp Zirvəsi olacaq. Elə o cür də oldu!

Şuşa əməliyyatı ağır hərbi texnika, müasir silahlarla aparılan əməliyyat deyildi. Ərazinin azman dağlarla əhatə olunması, mürəkkəb coğrafi relyefi burada əsgərdən böyük fədakarlıq tələb edirdi. Tək yol düşmənlə qarşı-qarşıya gəlmək, onu fiziki güclə, soyuq silahla məğlub etmək idi. Şuşa elə bir zirvə idi ki, onu fəth etmək eşqi əsgərin bileyinə inanılmaz qüvvət, ürəyinə sonsuz həvəs, ruhuna möhtəşəm güc verirdi.

Şuşa Azərbaycan xalqı üçün bitmək bilməyən kədərli bir həsrət idi, nisgil, xəyal idi. 2020-ci ilin payızında isə artıq Şuşa vüsəlinin gerçəkliyi başlayırdı.

Şuşa əməliyyatı ona görə mühüm idi ki, onun azadlığı müharibənin sonunu gətirəcək idi; Zəfərin qəti tarixini müəyyənləşdirəcək idi; Şuşaya Azərbaycan bayrağının sancılması münasibətinin hərbi mərhələsini başa

çatdırdı; proses sülh danışıqları müstəvisinə keçdi; Üçtərəfli 10 noyabr Bəyanatı imzalandı; Ermənistan miskin şəkildə hərbi kapitulyasiyasını etiraf etdi. Şuşa Ağdamın, Laçının, Kəlbəcərin qapılarını Azərbaycan ordusunun üzünə açdı: heç bir qan tökülmədən, şəhidlər verilmədən! Şuşa, həmçinin Xocalının, Ağdərənin, Xankəndinin azadlığının açarı oldu. Çünki böyük Zəfərin təntənəsi, möhtəşəm Qələbənin adı, milli qürurun simvolu Şuşa idi!

Bu uğur Azərbaycan övladlarının vətənsəverlik, qorxmazlıq obrazını yaratdı. Azərbaycan əsgərinin mətanətini, cəsurluğunu əfsanələşdirdi. Azərbaycan ordusunun nüfuzunu bütün dünyada möhkəmlətdi. Azərbaycan dövləti Qarabağ üçün elan etdiyi Qurtuluş savaşını ləyaqətlə apardı; Qarabağda terrorun hökümünü tam aradan qaldırdı; çirkin planları pozdu; məğlubiyyəti düşməni üçün qəddar bir haqiqətə çevirdi; uğurunun işığı ilə qararıqlığı büsbütün yarıdı; xalqın haqqını öz gücü ilə qorumağı bacardı; Azərbaycan xalqı üçün dünya durduca fəxr edəcəyi Zəfər Günü'nü yaratdı.

Şuşa 8 mayda itirilmişdi, 8 noyabrda geri alındı. 8 rəqəminin Şuşanın taleyindəki qəribə mistikasıdır bu eynilik. Əslində Şuşa özünün ehtişamı, füsunkarlığı, fərqliliyi ilə bir mözucədir; yaradandan lütfüdür; gözəlliyi, təmizliyi, mədəni zənginliyi ilə insanı məftun edən cazibədar bir şəhərdir. Ona görə də bizi Şuşaya qovuşduracaq Zəfər yolu çox qısa zaman içərisində hazırlandı. Mənəvi çəkisi qəder danışıqlar masası üçün siyasi çəkisi də ağır gələn bu möcüzəvi şəhərlə həsrətimiz tez bitsin, vüsəlimiz tez başlasın - deyə! Şuşa 28 il ondan uzaq qalan bizlərə müqəddəs ziyarətə kimi gəldi. Şuşa gülən üzümüz, gözümüzdəki sevinc yaşları oldu.

Şuşa üçün çevik addımlar atıldı. O, Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi. Onu dirçəltmək, mədəni

ruhunun əzəmətinə özünə qaytarmaq üçün tarixi, mədəni, dini abidələrin bərpası sürətlə başladı. Natəvənin, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Bakıdan geri gətirildi. Üzeyir Hacıbəylinin abidəsi yenidən hazırlandı. Bülbülün ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi təmir olundu. Şuşada Xarı bülbül festivalı və Vaqif Poeziya Günü, Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Qurultay Qələbəni alqışlamaq, Ədalətli Zəfərin sevincini bölüşmək üçün təyin edilən bir qurultay oldu, çağdaş tarixin səhifələrinə Zəfər Qurultayı kimi yazıldı. Bu tədbirlər Şuşanın mədəni həyatının bərpasında uğurlu bir bünövrə, gözəl başlanğıc oldu. Artıq Şuşa bütün elmi-mədəni tədbirlərin keçirilməsində əsas mərkəz rolunu oynayır.

Şuşa genetik kökləri eyni olan Türkiyə və Azərbaycan xalqlarını daha da doğmalasdır. Prezidentlər Rəcəb Təyyib Ərdoğan və İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi iki dövlətin mütəfiqliyini rəsmiləşdirdi; Bəyannamə Şuşanın təhlükəsizliyinə etibarlı zəmanət oldu.

Şuşa şəhərinin birinci mərhələdə üç, dörd və beşmərtəbəli 25 yaşayış binasının inşası nəzərdə tutulan Baş planı hazırlandı. Vacib infrastruktur obyektlərin təməlləri atıldı.

Bütün bu sadələnlər Prezident İlham Əliyevin Böyük Qələbənin səhəri xalqa müraciətində yüksək vuruğu ilə səsləndirdiyi "Şuşa, biz səni dirçəldəcəyik!" vədinin yerinə yetirilməsinin qürur yaradan mənzərəsidir.

Sözsüz ki, şuşalılar da bir gün Şuşaya qayıdacaqlar. Şuşada məlahətli, valehedici muğam səsləri, musiqi, ədəbiyyat istedadları yenidən pöhrələncək, bu istedad, mədəni ruh dərin rüşərlər atacaq və Şuşanın Qarabağın tacı, mədəniyyət beşiyi kimi nüfuzu bütün dünyaya yenidən yayılacaq!

Vəfa ALLAHVERDİYEV

"Şuşa maarifi"

Sənədli filmin
nümayişi olub



Noyabrın 2-də Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə hazırladığı "Şuşa maarifi" sənədli filmi nümayiş etdirilib.

Mərasimdə Elm və Təhsil və Mədəniyyət nazirliklərinin əməkdaşları, millət vəkili, ali təhsil müəssisələrinin rektorları, tanınmış ictimaiyyət nümayəndələri, dövlət qurumlarının mətbuat katibləri, 44 günlük Vətən müharibəsində döyüşmüş müəllimlər, tələbələr və digər qonaqlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu filmin həsr olunduğu Şuşa maarifinin ölkəmizdə bütün sahələrin inkişafındakı rolunu vurğulayıb. Şuşa məktəbinin Azərbaycan təhsilinə verdiyi töhfələrə toxunan nazir müşaviri həzrətdə aparılan təmir-quruculuq işlərindən sonra Şuşada yeni məktəb mənzərəsinin for-

malaşacağına və müasir dövrün dahilərinin həmin məktəbdə yetişəcəyinə inanımı bildirib.

Açılış nitqindən sonra film nümayiş etdirilib.

49 dəqiqəlik film Şuşanın maarif tarixindən bəhs edir. Azərbaycanın ilk dünyəvi məktəbi — Şuşada açılan qəza məktəbindən başlanan tarixdən söz açılan filmdə bu qədim şəhərin xalqımız üçün tarixi və mədəni əhəmiyyəti, həmçinin maarifçilik sahəsində önəmli rolu xüsusilə qeyd olunur. Filmin ssenari müəllifləri Cəsarət Valehov, Ramil Ələkbərov, rejissoru isə Elçin Qasimovdur.

Filmə Şuşanın Azərbaycanın təhsil və elm sahəsinə tanınmış alimlər, görkəmli ziyalılar bəxş etdiyi diqqətə çatdırılır, eləcə də maarif tarixini yaradan şəxsiyyətlər barədə danışılır.



Vətən mənə oğul dedi...



“Fəxr edirik ki, İsa kimi qəhrəman şagirdimiz olub”

Qazi məzun haqqında müəllimləri danışirlar

Şanlı Zəfərimizin 3 ili tamam olur. 2020-ci ilin sentyabr ayının 27-də başlanan ikinci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Böyük Qələbəsi ilə başa çatdı. Azərbaycanın şanlı tarixinə əbədi həkk olunan 44 günlük Vətən müharibəsində Qələbəni bizə qazandıranlara əbədi borclu-yuq. Bizlərə Qələbə sevincini yaşatmaq üçün canlarından keçmiş şəhidlərimizi, qazilərimizi heç vaxt unutmamalıyıq və unutmayacağıq!

Vətən müharibəsinin qəhrəmanlarından biri də ilk günlərdən ikinci Qarabağ müharibəsində döyüşlərə atılan, Füzulidən Xocavənd istiqamətinə qədər şərfli döyüş yolu keçən və bu yolda özünü qurban verməkdən bir an belə çəkinməyən Qarabağ Qazimiz Əliyev İsa Şahin oğludur. Gələn, onun qəhrəmanlıq hekayəsi ilə tanış olaq.

44 günlük II Qarabağ müharibəsinin qazisi, müharibə veteranı Əliyev İsa Şahin oğlu 1999-cu il Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə İsa Əliyev Sumqayıt şə-

hər 33 nömrəli tam orta məktəbində 1-ci sifə gedib. 8-ci sinfi bitirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə imtahan verib və yüksək nəticələrlə liseyə qəbul edilib. 2016-cı ildə liseyi bitirən gənc İsa Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və burada da çox tərifi-ləyiq, nümunəvi kursant olaraq müəllim kollektivinin sevimli tələbəsinə çevrilib. İsa Əliyevin valideynlərinə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən nümunəvi övlad böyüdükləri üçün təşəkkürlər edilib.

2020-ci ilin sentyabr ayının 27-də Şanlı Zəfər yolunun ilk yolçularından biri də zabit kimi müharibəyə qoşulan Əliyev İsa Şahin oğlu olub. Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Mərdinli və bir çox kəndlərinin azadlığı uğrunda, həmçinin Xocavənd istiqamətində gedən döyüşlərdə şücaətlə iştirak edən qəhrəman zabitimiz mehribanlıq və qayğıkeşliyi ilə əsgər yoldaşlarının da rəğbətini qazanıb. Noyabrın 8-də Xocavənd istiqamətində yüksəklik uğrunda gedən döyüşdə düşmən tərəfindən atılan minamıyot mərmisinin yaxınlığına düşməsi nəticəsində İsa Əliyev ayağından qəlpə yaraları alıb və 5 saata yaxın yaralı halda döyüş meydanında qalıb. Beyləqan rayonunda yerləşən Xocavənd xəstəxanasına çatdırılan İsa bir müddət burada müalicə aldıqdan sonra Sabirabad, Şəmkir rayonlarında, Gəncə şəhərində yerləşən xəstəxanalarda müalicəsini davam etdirib və Türkiyədə də müalicə alıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əliyev İsa Şahin oğlu torpaqlarımızın düşmənlərdən azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

İkinci Qarabağ müharibəsi veteranı İsa Əliyev bu gün də sevdiyi peşəsini davam etdirməkdədir. Müharibədən sonra o, Azərbaycan hərbiçiləri ilə birgə Türkiyədə 3 aylıq kurs keçib. 2022-ci ildə baş verən sərəhd, həmçinin 2023-cü ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə həyata keçirilən antiterror əməliyyatlarında düşmənin separatçı qüvvələrinin Qarabağ ərazisindən çıxarılmasında, xeyli sayda düşmənin şəxsi heyətinin və texnikasının məhvində iştirak edib.

Tarix yazan qəhrəman qazimiz haqqında bir vaxtlar şagirdi olduğdu, indi isə qəhrəmanlığı ilə qürur duyan Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin müəllimləri “Azərbaycan müəllimi” qəzetinə danışdı.

“Həmişə intizamlı, çalışqan şagird olub, bütün dərslərinə məsuliyyətlə yanaşıb”

Solmaz Camalova, Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi: “Mən istərdim məktəbimizin məzunu, 44 günlük Vətən müharibəsində böyük şü-

caət göstərmiş və yaralanmış qazimiz İsa Əliyevin məktəb illərində necə şagird olması barədə danışım. İsa həmişə intizamlı, çalışqan şagird olub, bütün dərslərinə məsuliyyətlə yanaşıb. Nümunəvi davranışlı, sakit təbiətli şagird kimi hər zaman yoldaşları ilə mehriban rəftar edib. O, riyaziyyat dərşinə xüsusi maraq göstərirdi. Bir gün mənə yaxınlaşıb dedi ki, “müəllim, xahiş edirəm mənimlə 9-cu sifə qədər olan riyaziyyat proqramını təkrar edəsiniz. Mən Cəmşid Naxçıvanski adına hərbi liseyə sonad vermək istəyirəm”. Mən İsadan soruşdum ki, “sən niyə məhz bu peşəyə yiyələnmək istəyirsən?”. İsa cavab verdi ki, “mənim arzum torpaqlarımızın, Vətənimizin qorunması kimi şərfli bir peşəyə sahib olmaqdır”. Bu, o zamanlar idi ki, bizim torpaqlarımız işğal altında idi. Mən İsa ilə riyaziyyat proqramını təkrar etməyə başladım. İnənəm ki, 5 ayın içində o 5 ilin proqramını mükəmməl qavradı, gözəl nəticələrə də Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul oldu. İsa öz arzusuna çatdı. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək böyük şücaətlər göstərdi. Döyüşlərdə layiqincə iştirak edən İsa medallarla təltif olundu və indi bizim qazimizdir. Qəhrəman şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu. Allah Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhunu şad etsin! Qazilərimizə şəfa versin! İsa kimi, bütün qazilərimiz bizim baş tacımızdır!”

“Vətənpərvərlik hissi, hərbiyə olan sevgisi ələ kiçik yaşlardan duyulurdu”

Aidə Əmirhüseynova, Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin ingilis dili müəllimi: “Əliyev İsa Şahin oğlu bizim məktəbin yetirməsi olub. Mən İsaya ingilis dili fənnini tədris etmişəm və dərş dediyim müddətdə ondan vətənpərvərlik hissi, hərbiyə olan sevgisi ələ kiçik yaşlardan duyulurdu. İsa çox ağıllı, tərbətli, intizamlı, müəllimlərinə qulaq asan, Vətəni sevən, dostları ilə həmişə mehriban davranan bir şagird olub. O, dərslərinə həmişə hazırlıq, hər bir dərşdə Vətənə olan məhəbbətini nümayiş etdirən bir şagird olub. Biz fəxr edirik ki, bizim İsa kimi qəhrəman şagirdimiz olub. Mən özüm də ikinci Qarabağ müharibəsi veteranının anasıyam və bütün qazilərimizə Allahdan təzliklə sağlamlıqlarına qovuşmağı diləyirəm. Bizim məktəbimizin üç nəfər Şəhid məzunu var. Biz onların əziz xatirələrini də dərin hüznlə və ehtiramla yad edirik. Allah torpaqlarımızın azad edilməsi uğrunda canından keçən bütün Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə möhkəm cansağlığı versin!”

Öz fədakarlığı ilə adını tariximizin şanlı səhifəsinə yazan cəsur zabitimiz İsa Əliyev fəaliyyətində hər zaman uğurlar arzulayıq.

Lamiyə ƏLİMƏRDANOVA

Şəki rayon Suçma kənd tam orta məktəbin IX sinfini 2000-ci ildə bitirmiş Zəkəriyyə Turanə Taləddin qızına verilmiş B-333690 nömrəli ümumi təhsil haqqında şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Şəki şəhər Turan qəsəbə tam orta məktəbin qiyabi sinfini 2002-ci ildə bitirmiş Səfərov Eysan Veysəl oğluna verilmiş A-563764 nömrəli tam orta təhsil haqqında dublikat attestat itdiyi üçün etibarsız sayılır.

Astara rayon Şiyəkaran kənd 1 nömrəli tam orta məktəbi 1991-ci ildə bitirmiş Bağirov Rəqib Həniyə oğluna verilmiş A-029426 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad İnstitutu tərəfindən 1990-cı ildə Ağayev Ərəstun Musaxan oğluna verilmiş ƏB-000386 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Bakı Ali Pedaqoji Qızlar Seminariyası tərəfindən 2003-cü ildə Həsənova Nərinə Nürəddin qızına verilmiş A-139993 nömrəli bakalavr diplomuna əlavə itdiyi üçün etibarsız sayılır.

Abşeron rayon Xırdalan şəhər 4 nömrəli tam orta məktəbi 2015-ci ildə bitirmiş Xəlilova (Məmmədova) Sona Azər qızına verilmiş A-419997 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 227 nömrəli tam orta məktəbi 2017-ci ildə bitirmiş Həsənaliev Yusif Firudin oğluna verilmiş E-008483 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 129 nömrəli tam orta məktəbi 1992-ci ildə bitirmiş Əhmədov İlqar Yelmar oğluna verilmiş 180901 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Etibarsız sayılır

Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbi 2017-ci ildə bitirmiş Baxşəli Nahid Vidadi oğluna verilmiş E-057049 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Yevlax rayon Salahlı kənd tam orta məktəbin IX sinfini 2010-cu ildə bitirmiş Allahverdiyeva (Alyeva) Təhminə Hasil qızına verilmiş A-918968 nömrəli ümumi orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Yevlax rayon Malbinəsi kənd tam orta məktəbi 2010-cu ildə bitirmiş Qurbanova (Salehova) Günəy Çingiz qızına verilmiş A-742269 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən 2023-cü ildə Əzimova Seidə Sahib qızına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Qusar rayon Gündüzqala kənd tam orta məktəbin IX sinfini 2000-ci ildə bitirmiş Zahirova Veronika Rüstəm qızına verilmiş B-396132 nömrəli əsas təhsil haqqında şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 109 nömrəli tam orta məktəbi 1992-ci ildə bitirmiş Mustafayeva Mətanət Nizami qızına verilmiş A-243331 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

16 nömrəli Bakı Peşə Liseyi tərəfindən 2007-ci ildə Fərzəliyev Anar İzzət oğluna verilmiş 023973 nömrəli diplom və attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Dəniz Akademiyasının Azərbaycan Dənizçilik Kolleci tərəfindən 2018-ci ildə Ağazadə Kamran Dəyanət oğluna verilmiş AA-115094 nömrəli subbakalavr diplomu və əlavəsi itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 71 nömrəli tam orta məktəbi (axşam məktəbi) 1996-cı ildə bitirmiş Ağayev Ruslan Xanağa oğluna verilmiş tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 1 nömrəli İdman Liseyində PHŞ-nin (277 nömrəli idman təmayüllü tam orta məktəb) 2010-cu ildə bitirmiş Məsimov Elvin Azər oğluna verilmiş B-679329 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı Dövlət Universiteti tərəfindən 2017-ci ildə İbrahimli Əsmər Vahid qızına verilmiş A-136676 nömrəli bakalavr diplomu və 2019-cu ildə verilmiş AM-027381 nömrəli magistr diplomu itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 54 nömrəli tam orta məktəbin IX sinfini 1990-cı ildə bitirmiş Mehriyyə Kəmal Seyfəddin qızına verilmiş A-667442 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Bakı Dövlət Universiteti tərəfindən 1997-ci ildə Həsənov Emin Əbdüloblu oğluna verilmiş A-000949 nömrəli bakalavr diplomu itdiyi üçün etibarsız sayılır.

Bakı Mühəndislik Universiteti tərəfindən 2020-ci ildə Kərimli Ələkbər

Akif oğluna verilmiş C-081358 nömrəli bakalavr diplomu itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 252 nömrəli tam orta məktəbi 1987-ci ildə bitirmiş Cahid-Sərabə Porvanə Rüstəm qızına verilmiş M-417369 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Göyçay şəhər 7 nömrəli tam orta məktəbi 2006-cı ildə bitirmiş İbrahimov Orxan Oqtay oğluna verilmiş B-296751 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən 2011-ci ildə Əhmədova Günel Əli qızına verilmiş B-221798 nömrəli bakalavr diplomu və diploma əlavə itdiyi üçün etibarsız sayılır.

Bakı Dövlət Universiteti tərəfindən 2022-ci ildə Quliyev Ruslan Əfqan oğluna verilmiş C-145729 nömrəli bakalavr diplomu və diploma əlavə itdiyi üçün etibarsız sayılır.

Ucar rayon Lək kənd 1 nömrəli tam orta məktəbin qiyabi XII sinfini 1997-ci ildə bitirmiş Əliyeva (Babayeva) Samirə Mövsüm qızına verilmiş 196949 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbi 2009-cu ildə bitirmiş Hacıyeva Nigar Mehman qızına verilmiş B-623570 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci tərəfindən 2014-cü ildə İsmayilov Vüsal İntiqam oğluna

verilmiş AA-049739 nömrəli subbakalavr diplomu və diploma əlavə itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 248 nömrəli tam orta məktəbin qiyabi XII sinfini 2016-cı ildə bitirmiş İbrahimova Dilək Şaban qızına verilmiş A-500483 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 4 nömrəli tam orta məktəbi 2008-ci ildə bitirmiş Abdullayev Kamil Famil oğluna verilmiş B-601878 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Hacıqabul rayon Şorbaçı kənd tam orta məktəbi 2003-cü ildə bitirmiş Şahbazov Babək Məzahir oğluna verilmiş A-451824 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Şabran rayon Pirəbədi kənd tam orta məktəbin IX sinfini 2007-ci ildə bitirmiş Mirzəyeva Növrəstə Cavid qızına verilmiş A-360652 nömrəli ümumi orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

Füzuli rayon Qayıdış qəsəbə 5 nömrəli tam orta məktəbi 2008-ci ildə bitirmiş Həsənova Ləman Gündüzxan qızına verilmiş B-511932 nömrəli tam orta təhsil haqqında attestat itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN!

Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin kollektivi Ağcabədi Pedaqoji Kollecinin direktoru

MİRƏLƏM İBRAHİMOVUN

vəfatından kədərliyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"Bir məktubun izi ilə..."


Əsgərə məktub



idim və oktyabr ayının 6-da döyüşə yollandım. Murovdağ istiqamətində olan döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etdim. Eləcə də, Talış istiqaməti, Ağdərə şəhərinin ön tərəfində olan mövqelərdə döyüşlərə qatılmışam. Həmin vaxt bizə məktublar gəlməyə başladı.

O məktublar əsgərlərimizə çox böyük ruh yüksəkliyi verirdi. Nurayın məktubunu da məktublara daxil etməyə seçib saxladım. Məktubun məzmununu oxuyanda çox xoşuma gəldi, mənə çox təsir-ləndirdi. O öz şəklini də qoymuşdu. Nuray məktubda xahiş etmişdi ki, əgər sağlam qalsanız, məktubu mənə çatdırarsınız. Mən də orada olan zabit və əsgərlərimizin yanın-da söz verdim ki, məktubu Nuraya çatdıracağam.

Eldəniz müəllim məktubu düz



3 ildir saxlayırmış. Elə hər gün deyirmiş ki, gedim Nurayı tapım, məktubunu çatdırım.

Bu günlərdə ona Elm və Təhsil Nazirliyinin Təhsil TV-nin əməkdaşı Jalə Əliyevadan zəng gəlir, onun haqqında süjet hazırlamaq istədiyini bildirir. Söz əsnasında Eldəniz müəllim saxladığı məktubdan və Nuraydan söz açır. Elə Jalə xanımın da təklifi ilə Nurayı birlikdə soruşmaq tapılır.

Nəhayət, 3 ildən sonra Nurayın arzusu gerçək olur. Eldəniz müəllim və döyüşçü yoldaşı, Təhsil TV komandası Nuraya sürpriz edərək onların məktəbinə gəlirlər. Sınıfta hər kəs onları böyük sevinc və qürurla qarşılayır.

"Sevinirdim ki, sözümün üstündə durdum..."

Eldəniz Niftiyev: "Sınıfta olan bütün şagirdlər özlərini saxlaya bilmədilər, gözlərindən yaş axırdı. Biz də onlar qədər həyəcanlı, sevincli idik. Kövrəldik, qucaqlaşmaq istəyirdik. Sevinirdim ki, sözümün üstündə durdum, məktubu Nuraya çatdırırdım".

Nuray Bayramova: "Hisslərimi sözlə ifadə edə bilmirəm. Çox həyəcanlı və qürurverici an yaşayırdım. Məktubum Murovdağa gedib çıxmışdı. Əsgər sağ-salamat qayıdıb və sözümün üstündə durdu. Qarabağı azad edib mənimlə görüşməyə gəldi. Əsl Qalib Azərbaycan əsgərinə yaraşan bir hərəkət!"

O bizə döyüşlərdən maraqlı söhbətlər etdi. Mənə hədiyyələr də gətirmişdi. Hədiyyələr arasında mənim üçün ən qiymətli hədiyyə Azərbaycan bayrağı oldu. Bayrağı öpüb gözümlərinə üstünə qoydum. Otağımda başımın üzərindən asacağıma söz verdim. Məktubu da həmişə saxlayacağam.

Hazırda mən həm də 2 əsgər bacısıyam. İnənəm ki, qaradşaların da xidmətlərini layiqincə başa vuracaqlar və sağ-salamat qayıdacaqlar".

Gülənə İLHAM

Qəhrəman müəllim ona məktub yazan məktəbli qızın arzusunu yerinə yetirdi

Qızın döyüşlərin içində məktəbli balaların səmimi arzularını oxumaq, onların yolunu gözlədiklərini bilmək əsgərlər üçün həm böyük stimül, həm də on qat məsuliyyət demək idi. Deməli, onların yolunu təkcə doğmaları deyil, hər kəs gözləyir, hər kəs onların qələbə ilə qayıdacağına inanır.

Eldəniz Niftiyev Bakı şəhəri 236 nömrəli tam orta məktəbin hərbi rəhbəridir. Həmin günlərdə ehtiyatda olan polkovnik-leytenant kimi Eldəniz Niftiyev də vətənin müdafiəsinə qoşulmuşdu.

"Qələbədən sonra mənimlə görüşsən çox xoşbəxt olaram"

"2020-ci il Vətən müharibəsi başlayanda məktəbdə müəllim



Adətən məktublar birbaşa, ünvanlı yazılır. Kimə çatacağını bilirsən. Nurayın yazdığı məktub adı məktub deyildi, əsl şanlı məktub idi. O, ilk məktubunu tanımadığı, heç vaxt üzünü görmədiyi Azərbaycan əsgərinə, qəhrəmanına yazdı. Özü də çətin, mürəkkəb dövrdə yazılmışdı bu məktub. 2020-ci il, Azərbaycanın müzəffər ordusunun, igidlərinin işğaldan azad edilmiş torpaqlarımızın azadlığı uğrunda vuruşduğu günlər idi. İndi bu məktəbli qızın yazdığı bir çox yaşlı kimi ön cəbhədə şücaət göstərən əsgərlərə ürək sözlərini yazır, onlara dəstəyini, sevgisini məktubla göndərirdi. Nuray Bayramova Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin 7c sinif şagirdidir. 44 günlük Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimizə mənəvi dəstək olmaq üçün "Əsgərə məktub" kampaniyasına qoşulur. O zaman 4-cü sinifdə oxuyurdu: "Məktubu yazarkən həyəcanlı idim. Əsgərə Qarabağımızı tezliklə azad edib sağ-salamat evlərinə, ailələrinə qayıtmağı arzuladım və müharibə bitdikdən sonra mənimlə görüşməyi, onun özü ilə təşəkkür etməyi dilədim". Bu məktubu oxumaq döyüşçü Eldəniz Niftiyevə qismət olur.

"Fəxr edirəm ki, qalib ölkənin vətəndaşıyam"

Məktəblilər Zəfər tarixinin qürurunu yaşayırlar

Xalqımız Vətən müharibəsində qazanılmış şanlı qələbənin üçüncü ildönümünü - Zəfər Gününi bu il daha böyük coşuq, sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycanımızın çoxşəxslilik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin şücaəti, Şəhidlərimizin qanı və canı bahasına qazanılıb. 44 günlük Vətən müharibəsində qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə 2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin IX siniflərində "Zəfər tarixi" kursunun tədrisinə başlanılıb. "Zəfər tarixi" kursu tədris dilində asılı olmayaraq, bütün siniflərdə dövlət dilində - Azərbaycan dilində 1 saat tədris olunur.


Şagirdlərimizin Zəfər tarixi ilə bağlı düşüncələrini, təəssüratlarını öyrənmək məqsədilə Bakı şəhəri Yasamal rayonu M.Müşviq adına 18 nömrəli tam orta məktəbin IX sinif şagirdləri ilə söhbət etdik.

"Biz Zəfər tariximizi qürurla öyrənirik"




Solmaz Rəcəbova: "Ulu Öndərimizin sözləri ilə desək: 'Hər bir insan üçün onun milli mənsəbiyyəti onun qürur mənbəyidir'. Zəfər tariximiz milli qürurumuzun, ərazi bütövlüyümüzün bərpası, dənə-nimiz, bugünüümüz və sabahımızdır. Keçmiş olmayan və öz keçmişindən nəticə çıxarmayan bir xalqın gələcəyi yoxdur. 2020-ci il 27 sentyabrından 8 noyabra qədər davam edən ikinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və bununla şanlı ordumuz qəhrəmanlıq tarixi yazdı. Bu tarixin adı 'Zəfər tarixi' dir. Məktəblərimizdə bu fənn 9-cu siniflərdə tədris olunur. Biz 'Zəfər tarixi' fənnini qürurla öyrənirik və bu şanlı tarixi öyrənmək bizim vətəndaşlıq borcumuzdur. Ordumuzun göstərdiyi qəhrəmanlıqları, Vətən uğrunda canından keçmiş Şəhidlərimizi unutmamalı və unudurmamalıyıq!"

"Fəxr edirəm ki, bayrağımızı Qarabağda dalğalanır"



Nərin Fərəməzli: "Bayraqları bayraq edən üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa Vətəndir! Əslində Qarabağ müharibəsindəki zəfərimiz naminə çoxlu sayda qəhrəmanlarımız mübarizə apararaq şəhid oldular. Mübariz İbrahimov kimi oğullarımızın qəhrəmanlığı bizim üçün qürurvericidir. Tək başına Ermənistanı 3 gün matəmə qorq edən Mübariz bütün dünyaya sübut etdi ki, torpaqlarını geri almağa qadir olan Azərbaycan oğulları var. Bu gün mən fəxr edirəm ki, şanlı bayrağımız 3 mindən artıq şəhidin qanı bahasına, ordumuzun şücaəti ilə azad edilmiş Qarabağda dalğalanır!"

"Şanlı Azərbaycan Ordusu Xankəndinə bayraq sancdı"



Fidan Talibova: "30 illik işğaldan sonra qalib gəlmiş bir dövlətin vətəndaşı olmaq qədər qürurlu bir hissə yoxdur mənə. 2020-ci ilin sentyabrın 27-də başlayıb 44 gün davam edən Zəfər savaşında Azərbaycan oğulları 'məğlubedilməz erməni' mifini darmadağın etdilər. Üçrəngli bayrağımızı Cəbrayıl, Füzulidə, Qubadlıda, Zəngilanda və nəhayət, Şuşada dalğalandı. 2023-cü ilin sentyabr ayı isə daha da xoş xəbərlərlə yadda qaldı. Bu dəfə şanlı Azərbaycan ordusu Xankəndinə bayraq sancdı. Mən fəxr edirəm ki, qalib bir ölkənin vətəndaşıyam!"

"Çox şükür ki, Xocalı qatilləri bu gün Azərbaycan məhkəməsinə çıxırlar"



Fidan Abdullayeva: "30 ildir ki, hamının həsrətli gözlədiyi xəbər 8 Noyabr günü Azərbaycanı sevinc gözyaşlarına qorq etdi. Bu, Ali Baş Komandanın Şəhidlər Xiyabanından böyük sevinc və qürur hissi ilə Azərbaycan xalqına elan etdiyi 'Əziz Şuşa, Sən azadlan!' Qələbə müjdəsi idi. 44 günlük müharibə Qələbə ilə nəticələndi. Bu il 8 Noyabr Qələbə Paradı Xankəndində keçiriləcək. Çox şükür ki, Xocalı qatilləri bu gün Azərbaycan məhkəməsinə çıxarırlar. Bütövlüyümüzdə nail olduğumuz tarix, şanlı günümüz - Zəfər Günü, bayramın mübarək, Azərbaycan!"

Lamiyə ƏLİMƏRDANOVA